

Oktyabrın X illişi munasəbatlaş

№ 3

АРХИВ

Məstafa Kyliyev

арх

# Azərbajcanda Oktyabr dushmanları

№ 8783

$9/47.924) : 323.9$

12 - 95

AZƏRNƏ3R

Baqı — 1927


MYSTAFÄ KYLJEF

9 (47.924). 329  
K - 95

1927  
382

9 (47.924)  
182

# Azərbajcanda Oktjabr dyzmanları



AZƏRNƏZR  
Baqı - 1927

APXIMB  
TURKU


## Muəllif tərəfindən

Əziz okycylar! n-işçi və qəntllilərin dikkatinə təkdim edilən bu risalənin həcmi və vəkti n azlıq, Azərbaycan əməqçilərinin əz sənəfi, dyüzmanları, ilə aparıcıları, mubarəzənin dujumləri üzərində, müfəssəl syrətdə dajanmaga musaədə vermədi. Mən, «Oktjabr» dyüzmanları, əzlerinin siyasi programlarına, hərəqətlərinə və çəkicilərlərinə istinadən mumqun kədər muxtəsər syrətdə xarakterizə etməjə çalışdım.

By qitabçanı, tərtib edərək 19-20-inci illərin «İttihad» və «Azərbaycan» gəzetələrindən və ha belə, İnkılab Myzesində saklanılan qəçmiş müsavat nazirləri işlərindən istifadə etdim.

Iktibaslar həmin işlərdən qəturulmuşdur.

*M. Kylijef*



Baqı, Balzoj Marskoj qyçə, № 16.

Baz mətbyat mudirliliyi 4231 Sıfari, 3 1048 sajt 2000

17—inci ilin fevralında, inkişlab hərəqatı təzjiki altında, Rysja imperjasının çuruq binası, işkildi. Çar mutləkijətini, proletarjat və qəntililərin kabakçı dəstələri, çar haqimijətinin fəaliyyətsiz və bacarıksız oldygyna inanmış byrzyazjanın fə'al iştiraqlı ilə dəvirdilər. By galibijətdən istifadə edən byrzyazja, çarı, işkib, ozu Rysja höqumətinin bazına qəçdi. Laqin ittidarsız və kabilijətsiz olan rys byrzyazjası, höqumət bazında yzyn muddət dajana bilmədi. O, nə ac əhalija çərəq verə bildi və nə də yzyn surən jorycy muharəbəni kyrtara bildi. Laqin «rys inkişlabi (Lenin XX cildin 11-inci hissəsi) əzunu Gərbi-Avropa inkişablardan qəsqin bir syrətdə ajıran əsii verdi. O, mustəkil bir syrətdə çəkiliş jəpmaga hazırlanmış inkişlabçı qutləni verdi; o, huquksız işçi, saldat və qəntli qutləsini məarifləndirməjə, tərbijələndirməjə imqan verən və bütün qəcmisələrdəqindən daha artıq demokratik organlar və işçi saldat və qəntli numajəndələri zyralarını verdi»...

Həmin inkişlabçı, qutlələr, oktyabr ajlında byrzyazaja kət'i zərbə endirdilər, onun höqumətini dağladılar və əsəri əsyili-idarə ilə həmizəliq əlvida' etdi lər. By mubarəzədə galib qələn proletarjat, müəjjan bir

məksəd - gajə tə'kib edirdi ki, by da əsarəti, barabarsızlıqlı jok etməq, «mutəzəqqıl zylym» kyrylyzy olan devləti aradan kaldırmak və kapitalist cəmijjətin ni sosyalist cəmijjətinə dəndərməq idi. Qələcəqdə hər durlu devlət kyrylyzyny, tamamilə jok etmir və byrzyazjanınlı hər durlu mukavəmətini kırmaq üçün, proletarjat əz diktatyrasını, e'lan və 3yra cumhyrijətinə təzqil etdi.

Kapitalistlər tərəfindən zylýma məhqym edilmiş və byrzyazja demokratik məmləqətlərində kanyun üzrə həmhukyk, izdə isə siyasi jaşajılşdan yzaklaşdırılımlı, sənülflarınlı qutləvi bir təzqilatlı, sifətilə 3yra höquməti, devlət kyrylyzy işlərinə məzlym əhalini, ən qeridə kalmış təbəkələrini cəlb etdi. 3yra höquməti, topraqı, qəntılırlarə verdi, byrzyazjanınlı var jokyny gəsb etdi: onyn fabrika və zavodlarınlı, əlindən aldı, inkişəblən mənafəini kyrmak üçün, əz kılzıllı ordysyny təzqil etdi və ictimai həyatın jeni binasını, kyrımağa başladı. Oktjabr inkişəblə atəzinin 30'laşı qəçmiş Rysja imperjasınınlı ən hicra bycaklarınlı, belə 131klandırmakla, məzlym əhalı qutlələrini jeni jaşajılsın üçün ojandırdı. Hər tərəfdə, hər jerdə qəntli, 3yra höqumətinin-joksyllar höquməti oldygy və jalınlı 3yra höquməti ony mulqədar əsarətindən çıxas edib, 131kılı jaşajıza tərəf aparacaqlınlı hiss etdi. Fabrika zəhərlərinin kijam etmiş işçilərinin zimzəq zərbəsinin səsi, ən yzak qəntlərdə ezdildi.

Ejni zamanda hər tərəfə jaşılmlı olan «Oktjabr»

dalgaları, ətraf xalklarınlı byrzyazjasını, lərzəjə salıb, ony əz kuvvələrini tə'cili syratdə təzqil etməjə, qət-qədə jaşılmaca olan inkişəblə dalgalarınlı kabagınlı almak və əqsisi-inkişəblə mukavəməti qəstərməq üçün, hazırlanmaga məcbür etdi. Oktjabrın inkişəblə dalgaları, Baqı proletarjatı, vasitəsilə, turq qəntlisinə də qəlib jetisdi.

Azərbajcan kapitalistləri, xanlar, bəjlər və onlarınlı həmfıqirləri olan es-erlər, menzəviqlər və daznaklar heç bir vəsajiti əsirgəməjərəq, «Oktjabr» natićələri karzılsına bir sədd çəqməq üçün var kuvvələrilə çalıçılırlar, imperjalist Inqiltərə və sultan kozyndləri, qəməjinə muracəət edir, zovinizm və milli ədavət toxymları, səpir və Azərbajcan qəntlərini atəz və kan içərisində bogyrḍylar və iləx, və iləx....

Azərbajcan kapitalistləri və mulqədarları, musavatçılar, daznaklar və es-erlərin, Baqı proletarjatına və turq qəntlilərinə karzı, apardıkları, mubarəzə dəstəni, bəzən-bəzə həmin zəhərli murtəce'lərin və əqsisi-inkişəblərlərin xıjanəti, alçaklıqlı və rijaqarlıqlı ilə dolydyr. By jakın qəçmiş, xanlıqlarınlı mənəhys istibdad qunları dəhəzətini, mutlakijjət və zylym levhələrini təsvir etməq üçün bir neçə fakt və sənəd qəstərməq belə qifajət edər.

#### Baqı hadisələri

Azərbajcanda, musavat höquməti vücyda qəlinçəjə kədər vuky' bylan hadisələri, muxtəsər syratdə nəzərdən qecirəq.

Fevral inkişəbləndən sonra, Baqı proletarjatı dər-

hal eəz mubariz organı olan İzçi Numajəndələri 3yarsınlıq təşqil edərəq, eəz dyzmanları nəft-sənajeciləri 3yrası ilə sənətliq mubarəzəjə başladı. 3yradaqlı rəhbərliq, mikdarca az olmasına baxmajarak, balzəviq iraksjasına maxsys idi. Qutlələrin təzjiki altında olaraq, mudaraçlı firkələr balzəviq fraksjası ardınca qətməjə məcbyr və onyn təktika xətti-hərəqətinə tabe' oldylar. Nojabr aji nda ictimai təşqilatların icraijə komitəsi dagılıb, həqumət 3yralara qəçdi. Laqin byndan sonra turq və erməni byrzyazjasını provakasja fəaliyyəti başladı. Erməni byrzyazjası, Bağı zəhərində toplanmış erməni hərbi kuvvələrindən istifadə edərəq, daşnaklar tərəfindən idarə edilən milli dəstələr vucyda qətirdi. Azərbajcan bəjlər və duqən çiləri də onlar qibi tə'cili bir syratdə eəz milli dəstələrini təşqil edir və bynləri cəbhədən kajıdan hərbi hissələrdən aldıkları silahlar ilə təchiz edirdilər. Byrzyazja, by iqi kuvvənin arasında tokuzma vucyda qətitrərəq, milli kürgəlnə səbəb oldu. 3yramın və ona rəhbərliq edən balzəviq firkəsinin çalıması sajəsində, milli mubarəzə dajıralara jağılmadı və tezliqə təsviјə edildi. Qələcəqdə milli mubarəzəjə jol verməməq və proletarjatın kuvvəsini byrzyazja ilə sənətli mubarəzə tərəfinə çevirməq üçün, 3yra eəz tərqibindən Xalk Komisarlar 3yrsı, vucyda qətirdi və həqumətin 3yralar əlinə qəcməsini, dogrydan dogryja təhqim etdi. Laqin, izçi və qəntililərin dyzmanları da jatıldılar. Inqiliz imperjalistləri, zənqin nəft dajıralarını zəbt etməjə çalııldılar və bynyn üçün es-er, men-

zeviq və daşnaklarla n xidmətindən istifadə etdilər. Azərbajcan bəjləri, turq ceneralları, jardıma çağırıldılar. Daşnaklar, es-erlər, menzəviqlər də ərzak cətinliqlərindən istifadə ilə, balzəviqlərə karzı hucuma qeçib, inqilizlərin də'vət edilməsi üçün təzvikat apardılar və 3yrrada qıçıq bir əqsərijət ilə lazımi kərar çıkarılmasına müvəffək oldylar. Lenin joldaş 1918-inci il ijjynyn 29-da Mərqəzi İcraiyyə Komitəsi iclasında by xusysda belə dejirdi: «Dunən qələn xəbərlərə qorə, inqiliz-fransız imperjalizmi, Baqlıda tə'sirli bir müvəffəkijət əldə etmişdir. Onlar Baqlı 3yrasında bizim firkəmizə, balzəviqlərə və Moskva sol es-erlərinin cirqin avantjyra və alçak xıjanət dalınca qətimajib də, 3yra həquməti ilə birliqdə imperjalizm və muharəbə əlejhinə qədən-təəssuf qı, çok az mikdarda olan sol es-erlərə karzı 30 səs ilə əqsərijət kazanımlılar». (Lenin XV-cild səhifə 392).

Es-erlər, menzəviqlər və daşnaklar, Baqlı işçi sənətli na beləcə xıjanət etdilər və Leninin dediji qibi, imperjalistlərin tə'sirlə müvəffəkijətlərinə jardılm etdilər. Turq ceneralları dəxi, bəjlərin də'vətindən istifadə edərəq, Azərbajcanlı əzlərinə mal etməq arzısı, ilə kuvvələrini Baqlıa jurtdulər.

Qurcu menzəviqləri-xajınlar by kuvvələrə eəz topraklarından jol verdilər. Beləliqlə Baqlı Komynası, iqi tərəfdən dyzman kyrzyny altında kalmış oldy. Nihajət ijjyn axırlında Komynna inqilizlərin, daşnaklarla, es-erlərin menzəviqlərin və turq razalarının zərbələri altında sukyt etdi. Bynyn dalınca

---

es-erlər daha bəjuq alçaklık və kəbahət etdilər: onlar inqilizlərin jardımı, ilə Xəzər dənizi ətəsində 26 Bağı komisarını, və by cumlədən işçi siyasi fiqurnı Zaymjan, Caparidze və Əzizbəjof qibi rəhbərlərini qullələdilər.

Mənşəviqlər, es-erlər, daşnaklar imperjalistlərin drektiflərini icra etməq və onları açentə və nəqərləri halına qəlməqələ, əməqçilərə və onları rəhbərlərinə belə xijanət etdilər.

Laqin, byrada mən jalınlı, Azərbajcan musavatçıları, və ittihadçılarınlı, jəni Baqlı Kommynasını sukytyndan sonra, Azərbajcanı idarə etməq istəjən həmin byrzya və mulqədar numajəndələrinin fəaliyyətini xarakterizə edən fakt və sənədlərdən danışmak istərdim.

**Bəjlər və mulqədar-** «Xalklarınlı ezlərini idarə etməsi», «azadlık» və Azərlərini saklamak üçün bajcanlı «istiklalijəti» qibi cumhyriyyət təzqil edir- ibarələr altında qızılənərəq,

**lər.** byrzyazja və byrzyazja ziyalıları Azərbajcan ilə Oktjabr inqilablı arasında səddi-Çin çəqməq istəjirdilər. «Azadlık», «demokratja», «istiklalijət» bir pərdə olyb, onlar, eż ixtijarat, mulq və kapitallarınlı muhafəzə etməq niyyətlərini, by pərdə altında oldykca bacarıksız bir syrətdə qızıldirdilər. «Umymən liberal byrzyazja və xusysən liberal byrzyazja ziyalıları (Lenin XX cild, 358 səhifə) kanyonijət və azadlıga çalısmaya bilməzlər; çünqu bynlarsız byrzyazja agalıgı tamamlıqlı itirər, tə'min edilmə-

miz olar. Laqin byrzyazja, irtica' hərəqətindən artıq, qutlələrin hərəqətindən korkyr. Byradan da, liberalizmin bütün sijasətindəqi son dərəcə zəitliji və tam qucusuzliji iləri qəlir. Byradan da intihasız ejhamlar, jalınlar, iqı uzluluq, liberalların bütün sijasətlərindəqi korkaklıklar iləri qəlir. Qutlələri eż tərəflərinə çəqməq üçün, əzlərini demokrat zəqlində qəstərmələri lazımlı qələn liberalların bütün sijasətlərindəqi bitməz-tuqənməz iqı tərəfliliq, jalan, jalaklık və korkak qələqlər də, jenə byradan iləri qəlir. Ejni zamanda onlar demokratizmin birinci dyzmanı, xalk qutlələri hərəqətinin, onlardaqlı təzəbbusun ən bəjuq jagısı oldyklları, qibi, qeçən əsrin Avropa qutləvi hərəqətlərindən birisi hakkında, bir dəfə Markslı soylədiji üzrə, qutlələrin «qəqlərə hucum» manevrasiyları da bəjuq dyzmanıldırlar.

Daha murtəce' və alçak olan ittihad firkəsi, açıkdırıq dejirdi ki: «Bizim dərin imanımızda qərə, Kafkaz xalklarınlı («İttihad» gəzetəsi 19-uncu il, numrə 2) ajrlımasınlı şəbəbi, ezlərini müdafiə etməq (jəni xan və bəjlərin əmlaqını və canını saklamak M. K.) dyigysy olmyzdyr, b a z k a b i r z e j d e j i l».

Azərbajcanlı «istiklalijəti» hakkindaqlı, o qəzəl sözlər və milli «ideallar» bəs haraja qetdi! Jalınlı və jalınlı xan və bəjlərin mənafəinə xidmət edən, by «azadlık» və «demokratja» sözleri, musavatçılarınlı və ittihadçılarınlı agzılndan, nə kədər də alçakcasılna

çıklı. By qibi ona ədnalar və onlarıñ söz və ibarələrinə jalınlız ahmaklar inana bilər.

«İttihadçılar» byny 19-yncı ilin mart ayında, jə-ni Rysja irticə, hələ əz galibijətinə inanmakda oldagy bir zaman səjləjir idilər, irtica' ilə musavatçılar və ittihadçılar hər bir vakt dilləzməjə hazırlı idilər.

**Parlmanlı tərqibi** 1918-ci ilin nojabrında millət zyrasında parlman təzqili hakkında kərar kəbul edilmiş və haman ilin dekabrında artıq, parlman çağırlımlız və iżə baslamıldı.

By «ali demokratiq» müəssəsənin seçqiləri pris-tav və kəza naçalnıqlərinin rəhbərliji altında qecirilirdi. Bynlar isə, kamçıl və qətəq vasitəsilə, by seçqilərin lazımi «azadlığılı» tamamilə tə'min edirdilər. O zamanın bütün demokratiq və liberal mətbyatı, by seçqilərdəki kanynszlyklar və nizamlılıklar xus-sysyndaqlı və əhalini iradəsi üzərində jəpylan təz-jiklər hakkındaqlı material və faktlar ilə doly idi. Ən müraciətçi gəzetələrdən biri olan «İttihad» gəzetəsində (4-uncu numrənin 4-uncu səhifəsində) dərc olynan bir faktı, heç olmasa qəstərəlim: «Qəoqçajdan jazırlar qı, parlman uzvulujunə aparılan seçqilərdə, mə-həlli inzibat idarəsi ciddi təzjik qəstərirdi. Seçqilər-də sədarəti, bidajət haqimi-bir bəj apardıqı qibi parlmana da əzu seçildi». By qibi faktlar parlman uzvləri kədər çokdır.

By cur bir «demokratiq» seçqilər nəticəsində, parlman tərqibi belə bir əzəqildə mejdana çıkdı: mu-

savatçılar 38 nəfər, ittihadçılar 13, ehrarçılar 7, sos-jalistlər 12 (bynlardan biri kommunist, kalanları, isə mudaraçıl bitərəflər 6, «sol bitərəflər» (belələri də olyrmız!) 1, «Slavjan-rys cəmijjəti» fraksjası, uzvləri 4, «Əkələjjətdə kalan millətlər» fraksjası, uzvləri 4, «Erməni fraksijası» uzvləri 4 və 7 nəfər daznak.

Azərbajcana azadlık və istiklalijət verməli olan parlman, byndan ibarət idi. Hələ bynyyla da tamam olmyr. Parlmanlı arkasında da-bədbaxt məzlym Azərbajcanlı taleini həll edən və qəzə qərunməz varlı agalar və dərəbəjlərə dajaniş kət'i syrətdə əz iradələrini jurudurdular.

Portfellərin ədalətsizcəsinə təksim edilməsindən qusmuş olan «İttihad», agıır dəkikələrdə həmin sirlərin ustunu açıır və əzunun 17-inci numrəsində jazırları: «Mysavat firkəsi tamamilə» demokratlaşmagı, byrzyjlar, kapitalistlər, xan və bəjlər ilə, busbutun əlakəni qəsməjii kərara almışdır. Belə bir əzəqlə qırıb, Əsədýllajef ilə (məzhyr miljonerdır) Əhmədov kar-dasıları ilə (iri tacir və sənajə sahibləridir), Xan-Xojsqi (feodaldır) ilə Aga Azyrof (koçydır) və sa-jırə ilə birləzmisidir.

By da sizə Azərbajcan «mudafe'ləri» və «həkiki fədaqarları» nü'n «adları!»

Tərqibindən qəruldju üzrə, parlman uzvlərinin əqsərijjətini təzqil edən musavatçılar, bə'zən «sosja-listlər»-mudaraçılар və bə'zən də ittihadçılar ilə blok baglamakla, Azərbajcanı, xydsəranə idarə edirdilər.

Həmin firkənin gaj və məsələlərini, program və fə-alijətini dala jaklından nəzərdən qecirməq, bizim üçün fajdasız olmaz.

**Musavat** 17-inci ildə musavatın birinci firkə kyrıltajında, firkə programı kəbyl edilmişdi. 19-uncu ildəqi nevbəti kyrıltadı isə, Azərbaycanın mustəkil e'lan edilməsi dolayılıq, programın bəzi dəjiziqliqlər iləvə edildi. By firkənin programı necə idi? Əqsı-inkılابçı liberal byrzyazja, qəzəl hərə-qətlər jəpmagi, «azadlık» hakkında zirin nitklər səjləməji və vətənə «sadik» oldygy üçün and içməji və dəzunə dejməji bacarıqları.... O, əz programını dəxi qəzəl ibarələr, qyrlytyly ziарlar və çox bəjuq tələblər ilə rənqləjib bəzəmişdi.... «Tok byrzya (Lenin XX cild, birinci hissə, 227-inci səhifə) tamahqar byrzyanıñ dalına əl vyryr: qəzlərdən əsqi asmak, inkılabçıları tərqi-silah etməq və azaqar syrətdə çalıçnak üçün ony «lazmıñca demokratiq» bir program çı-karmaga təhriq edir».... Azərbaycan feodalları və kapitalistlərinin son dərəcədə səxavətli oldykları, mejdana çıkdı, onlar vətən üçün heç bir zəjlərini «əsir-qəmədilər». By programıñ ən demokratiq bəzi nuktələri bynlardır: 1) Səz, vicedan, mətbyat, ittifaklar, iclaslar azadlığı, 2) umumi, barabar, qızılı, vasitəsiz və mutənasib səs vermə, 3) 20 jəzlinə jetişən bütün vətəndaşlarıñ cins, milliyyət və din ajrlılığı olmadan, seçqilərdə iştiraq etməq ixtiyarı, 4) vətəndaşlarıñ əz e'tikad və qəruşlərini intizar etməq hukyky, 5) ka-

palıq jıglıncaklar çağırımk ixtijari, 6) zəxsi məsynij-jət.... və umymijjətlə butun «ixtijara». Adminstrasiyanın «fəal iştiraqi» sajəsində by «ixtijarları» tətbik edilməsi, əhalı üçün «xusysi» çətinliqlər tərətməz. Laqın səhbət, əmlaq, ja'ni Azərbaycan mulqədarları-ının mənafəi məsələsinə qəldiqdə, «musavat» feodal-ları, incitməməq üçün «ədalətli» olaraq belə tə'jin et-di: «Jerləri qəntililərə pajlanmış olan qəçmiş toprak sahiblərinə, zərəllərini ədəməq üçün, varlı sənliyi progressif verqisindən vucyda qətirilmiş xusysi fond-dan muqafat verilməlidir». Devlət xəzinəsi də, əhalin sojmak və mulqədarlarıñ ejz-iżrətinə qəməq etməq üçün, onlara muqafat verməqdən ötru mevcyd idi! Zatən by əqsı-inkılabçı firkə də mulqədarların mənafəini müdafiə etməq üçün idi. Laqın iş hynda de-jildir!

...«Flan qagızıñ üzərində jazmılz oldygyn kanın əsasi, umymi seçqili hukyky, koalisja azadlığı, millətlərin hukyk barabarlığı və iləx.... qibi zəjlər ilə and içmə, by sözlərin bahası bir gryza dəjməz, mənə işini qəstər» (Lenin XX cild, 1-inci hissə, 373 səhifə).

Butun bynlar «musavat» lıq «demokratiq» programınıñ butun jalancılıqlınlıq ustunu açıq və həkikət-də onyn murtəcə', feodal-byrzyazja firkəsi olyb, orta-əsr adət və kajdalarını aparan, ən kara quryh zylymy və təcavuzu toxymları, səpdijini isbat edir.

## Musavat höqumətinin birinci dekreti

Azərbajcan feodalları, höqumət bazılıma qəçər-qəçməz, demokratik maskalarını çıxardılar. Musavatçılarıın birinci nevbədə başladıkları iş: qəntililərə zərbə endirməq, qəntililər üçün ən əhəmiyyətli olan toprak məsələsinin ustunə həmizəliq kələm çəqməq və inkişlab hərəqəti, nəticəsində vyrylan zərelləri kajtarmağdan ibarət oldy. Nəzirliq qursulərinə otyryr-otymaz, (istiklalijət e'lənt 18-inci ilin 28 mayında olmyzydy) və inkişlabın qırylyty səsləri daha jatmadan, onlar, qəntililərin əldə etmiş oldykları xırda müvəffəkijjətlərini belə heçə çıxaran gəzəbli bir fərمان verdilər. Höqumətin 1918-ci il 22 iyun tarixli kərarlarında belə dejilir: 1) Toprak islahatı, hakkında Zaqafkasija sejmi tərəfindən kəbyl edilmiş kanynyn icrası, məclisi-muəssəsan çağırılıncaya dəq saklanılsın. 2) By vakta dəq, istər xusysi və istər devləti jerlərin gəsb edilməsi rəf' edilsin. 3) Toprak komitələrinin ləgvi, və ja jenidən təzqil hakkinda jaklı vaktda məryzə verilsin. 4) Vülkyp ədənişləri hakkinda məryzə verilsin.

Byrzyazja - mulqədar höquməti «demokratja, azadlık və barabarlık» kajğısına belə kalır, ən qiçıq inkişlab əlamətləri ilə belə rəftar edir və kə'i syrətdə əzunun kədim ata-baba bəqliq hukykyny iləri surrudu.

## Qəntililər hərəqəti

Feodallarıın by sərt zərbələrinə cavab olarak, butun Azərbajcanı qəniş qənt-

lilər hərəqəti, dalgası burudu. Qəncə valisi 18-inci ilin nojabrında «ə'la həzrət» daxilişjə nazirinə jazır qı: «Qəntililər hərəqəti dolajlısilə baz verə biləcəq igtizəzli kabagını almak üçün, Zəqəm və Tays dəmir jol stansiyalarında hərbi kuvvələr olmasını, çox lazımlı bilirəm».

Zakatala valisi dəxi, əzunun məxfi bəjanatında səjlədiji üzrə, «lazımi tədbirlər qərməq üçün» oraja bir tabyr, jaxsı intizamlı Azərbajcan və ja turq koşynları, qəndərilməsini rica etmişdi. Kazakdan isə jazırıldılardır qı: «Kəzanıñ butun qənt əhalisliñiñ əhvali-ryhijjəsi rahat olmajsıb, höqumətə tabe' olmamaga mejl edir».

(Arxiv №130, məxfi məqtyblar).

Qəncə kajımmakamı isə, bəjlərin zərəlini ədəməq hakkinda, höqumətin verdiji əmirləri ciddijətlə icra etməjə zury' edir və by məksədlə də bəjlərə maxsys kyryltaj çağırırsa da, laqin «kyryltaj uzvlərinin kor-kysyzlygyna əmin ola bilmədiji,» üçün kyryltaj ləgv etməq məcbyrijjətində kalır. By qibi ziqaçətlər, deməq olar qı, butun kəzalardan qəlməqdə idı.

## Höqumətin nufazy və Kəzalarda «nizam».

Artık Azərbajcan və Kəzalarda «nizam». Rysjanıñ sənaje' zəhərlərin-dən inkişlab xəbərlərini alan Azərbajcan joksylları, həmin byrzyazja-mulqədar höqumətinə ilq təzqili qu-nundən mənfi əlakə bəsləməjə başladı. Cibparəst və koçylarıñ, milli adlanan by höquməti zəxsində, onlar öz sənifli dyəzmənləriñi qərurdular.

Qutlələr, «demokratiq» ziarylaların jalançılıqlını, həqumətin zəifliyini, onyn tamahqarlığını, satılmış oldygyny, instiktif syratdə hiss etdirilər qı, byna həqumətin bütün çinovniqliq aparatı da oldykca qəməq edirdi. Qəntililər əsər, verqi verməqdən və həqumət numajəndələrinə tabe' olmakdan imtina' edirlər. Faktlar qəstərəlim: Ələncənin məhəlli həquməti, nazirə jazıր qı, əhalı, əsər verməqdən imtina' edir, fırariləri qızıldır, byna qərə də kətlər baz verir və iləx.... Kyba valisi Rystof dajırası qəntililərinin verqi və əsər verməji rədd etdiqlərindən ziqaçatlə dejir qı, bynyn baisi parlman uzvlərindən bir əfəndi olyb, əhalini müəjjən muzd ilə verqi və müqəllifijətlərdən azad edəcəjini və'd etmiş Nyxa kəzasında, həmişəliqlə bəjuq bir kyldyr dəstəsi əməlijət japtı, qəntililər isə biri birinin dalıncə işjanlar kaldırarak, əhəri almak və məhəlli həqumətlə hesablaşmakla təhdid edirlər. Lənqəran kəzasını bə'zi dajıraları, «musavatlı» son qunlərinə dəq xan-bəj həqumətinə tabe' olmadı. Zakatala məhaləna qəlinçə, qyja qı, bazdan bazə «kyldyrlar» ilə doly imiz. Valisi jazıր qı: «Zakatala məhəlli əhalisi, umymən, həmişə (?) əz sərqəs təbiəti ilə məzhydr olmyzdyr. Kyldyrlyk, garətqərliq, həqumətə kylak asmamak və mukavəmət qəstərməq asajisi pozmak jolly azadlıga çalızmak, onyn xarakterinin ən bəjuq xususiyyətini təzqil edir» «ə'ləhəzrət canabları» Zakatala qəntililərini belə bir «kyldyr və bazqəsən» təsvir edir! Butun bynlardan ilavə Azə-

bajcanlı qənt və zəhərləri və Azərbajcanlı «xılas-qarları» olan turq çavuşları, və avantijyristləri tərəfindən tədhiz edilir. Cavansır kəzasından «ə'ləhəzrət» canablarına jazırlar qı, turq çavuşları I-bəj və Q-bəj cinajətqar unsurları təzqil etməqlə, həqumətə zidd sijasət aparırlar, əz xejirləri üçün əhalidən verqi toplaşır, əhalini terrorize edirlər və iləx...

Azərbajcanda by qibi «mərhəmətlilərin» və «xılasqarları» sajı o zaman çok bəjuq idi.

Çinovniqlər və həqumətin satılganlığı, çinovniqlərin xydsəranəliyi, ruzvətxorlyk, çinovniqliq soj-gencylygy, Azərbajcanda heç bir zaman musavatçıları zərəfsiz haqimijəti devrində oldygы dərəcəjə varmamışdır. Onları işləri karəksizləndir, əzjirdlər əz müəllimlərindən daha «kabil» oldyklarınlı qəstərilər! Onları cinajet və fəaliyyəti, qeçən əsrin ən bəjuq dramatyrgy Mirzə-Fətəli Axynodofyn təsvir etdiyi Iran haqimlərinin hödsiz ahmaklı, xydsəranəliq və satılganlıq devrlərini xatırladır.

Bə'zi faktlar qəstərəlim. Cavansırdan jazırlar qı: bidajət munsıfləri və müəllimlər maaş alırlar, laqın əzləri haralarda isə qəzdiqlərindən, bütün idarə və məqtəblər bom-bozdyr. Nazir, vali, pristavları fəaliyyətsizliqlərindən ziqaçət edərəq, qəstərir qı, onlar jalınlıq «kol kojmakdan başka heç bir iş qərmur və hətta kol çəqdiqləri əziləri belə okymyrlar».

Vali isə cavabında belə dejir: «Siy-Iste'mallar

oldygyny мән дамнірам; қунку хидмәтчилөр hej'еті, əqsərijjət e'tibarilə, hətta orta əxlaklı, və vəzifəsinas bir çinovniq də olması lazımlı qələm sifətlərdən belə məhryndyr. Məs'yl mövkeləri dytmaga lajılk adamlar, çok azdır!»

Laqin əsil iş, butun höqumət bazında lajılkı adamlar olmamasındadır. Parlman üzvləri, nazirlər, valilər-əzləri ruzvət alır və bəzklarına da almak imqanlı verirlər! Zamaxınlı garət edən ogry, kyldyr Zihadxanofy, İrana səfir tə'jin edirlər. Kyba kajımmakamı ogry Xan-Xojsqi isə sədri-ə'zəminin ez kohymy idi.

Parlmanın lijakətli uzvu olan Baqlı valisi, parlmanın qəzələri kabagında varlanır. Butun ruzvətxor kəza kajımmakamları və valilər dəxi nazirlər və müsavat firkəsinin məs'yl üzvləri ilə kohymlyk bəndləri ilə bağlı idilər. Jerli demokratiq və liberal mətbuatın təzjiki altında, nihajət daxilişə nazirini əzl edir və jərinə bəzklarınlı, daha naməslıslınlı, tə'jin edirlər... Laqin jeni nazir iri və gəddar ruzvətxorları, kyllykdan çıxkarmak istər-istəməz, müsavat firkəsi onyn əzunu çıxkarır və parlmanda bəjuq kalmakal koparırlar. Қunqu ruzvətxorların dağıdılması, «musavat» firkəsinin dağıdılması, deməqdi, қunqu həmin «demokratiq» firkənin butun üzvlərinin «əli kanda» idi. İmdi, butun by kajdalar hakkında, murtəce' «Ittihad» gəzətəsinin nə jazdıgını, dinləjəlim: «Onlar (nazirlər) elə fiqir edirlər qi, elqəni dolandırmak bacarık və hiqməti

candarma jymyrygyna maliq olmadan, polis intirigacıllıqlından ibarətdir və ja by hiqmət və bacarık, nazir və siyasi rəhbər olmak üçün, ilq nevbədə əldə etdiqləri və koltyklarına aldıkları dəri portfelin qəzələrinə kojylmazdır» (Ittihad, numrə 9, 1919-yency il). Sonra gəzətə əzunun jenə həmin baz məkaləsində de-jir: «Vəzifə və kylliga zəksi varlanma vasitəsi qibi bakiildiğli bir zamanda, hətta bəzçilərin fajdalı təzəbbusləri belə-ymyd xaricində olaraq, belə təzəbbusdə bylynarlarsa-jenə xalkın əlejhinə çevrilmiş olyr».

Laqin murtəce' «Ittihad» gəzətəsi, byrasını qəzədən kaçırırdı qı, xan-bej höquməti başka bir siyaset jurutə bilməzdı, by höqumətin bunəjrəsi başdan-baza ruzvət, jalan, zəksi varlanma, garət və təcavuz üzərində kyrylmış oldygı üçün butun by satılgan çinovniq sistemini, jaltılız başka bir həkiki-xalk devlet sistemi-iççi, qəntli 3yra höquməti dəjizdirə bilərdi.

**Əkəlijjətdə kalan mil-İətlər ilə munasəbat** kalan millətlər ilə sərbəst münasəbatda bylynmagı tələb edirdi. Nikolajlı muti' kylları, xılas olyb, agalıq etməjə başlamakla, azlıkdə kalan millətlərə, həmin kyllyk usyllarınlı tətbiq edirlər.

Zamaxı kəza kajımmakamı jazırlar:

...«Zamaxı kəzasınlı malakanları, istər məhəlli musəlman əhalisli na və istərsə kəza inzibati na karşılı fevkuladə kaba və qustax bir vəzijjət almırlar».

---

Təsadufən aga olan by qecmiz kyllarıñ dili, və uslyby ixtə belə idi!

Kolonjaçlı nemslər isə, parlmana jazırlar qı, «kolonistlərin zəxsi və mulqi korkysyzlyk və hukyk vəzijəti (kolonistlər numajəndəsi Kynyn mə'ryzəsi) məhəlli höqumətin fəalijətsizliji sajəsində, əsla tə'min edilməmişdir. Belə qı, onlar (kolonistlər) imdi dinc əməqlə məzgyl olmak imqanından tam mə'nasılə məhrymdyrlar. Onlarıñ toprakları, əmlaqı və həjalıları, hər zaman cinajətqar unsurların təcavuz təhlükəsi altında bylyndygy halda, hədsiz-hesabsız ziqa-jət və istid'əlara baxmajarak, məhəlli höqumət tərefindən heç bir həkiki tədbir qərulmur».

Ermənilər hakkında danışmagıñna belə dəjməz, onlara karzı, «həkiki tədbirlər» qərulməqdə idi...

**Talançılar** Xanlar, bəjlər və kapitalistlər inkişlab atmosferini milli ədavət və kırğınlar duzəltməq vasitəsilə junquilləzdirir idilər. Turqlar, işçilər və ermənilər arasında airılık toxymy saçmak, bir tərəfin qəntililərini, o biri tərəfin üzərinə saldırmak, qəntlər və zəhərləri talan etməq və oda verməq, terror və soigyncılykla minlərcə qəntli və işçi ni əldurməq xan-bej və byrzyazja devlet sisteminin əsas məhvərini təzqil edir və bynsyz onlar qecinə bilməzlər.

Nyxa, Ərəz kəzalarında juzlərcə erməni əldurulur, qəntləri oda verilir, Karabagda isə, cəllad Syltanof, onlarıñ minlər ilə məhv edir. Byna cavab olara

---

erməni cəlladları,- daznaklar dəxi turq əhalisi, üzərində ejni tədbirləri qerur, juzlərcə, minlərcə qimsəsiz kadıñ və jetim, dilənci və ziqəst byrakırlar. Əvvəlcə harada başlanmılədlər? Harada nə kədər və necə əldurmusulər?

Daznaklar, musavatçılard, ittihadçılar, ixtə byullarla məzgyl olyr, biri birini təklid etməjə çalıçır, baz qəsməq, əldurməq, garət etməq sənətində biri-birini qeridə byrakmaga sə'j edirdilər. By, bəzərijət dyzmani, byrzyazja və mulqədarlarıñ zadlıgiləna səbab olan və əhaliniñ əməqçi qutlələrini tələf edən, dəhzətli bir ojynbazlık idi. Talançılık ədəbijət, nəzər edilir, gəzetə sutynlarında, cəlladlar, açılıcasına kətlə, garətlərə və talanlara çağırıldılalar! Fırıldakçı, talançılar əz gəzətələrinində («Ittihad» 1919-yncı il, nümrə 11) belə jazırlar: Zəngəzyrdə ermənilər tərefindən talan edilmiş qəntlərdən kaçan 45 min musəlman, Karabagıñ diqər kəzalarını doldyrmyızlar. Onlarıñ çıraqıplak qəzən mejitə bənzəjən zəqilləri insanda oldyka-ca ağır bir tə'sir byrakır və by barədə qimsə bir söz sejəmir və həjəcana qəlmir (byna cavab olaraq qimsə erməniləri kırmlı, onlarıñ qəntlərini jandırımlı, belə dejilmi, cəllad! M. K.), laqın 3yra ətrafindağı musəlman əhalisi, zəhərdə ermənilərin əzləri tərefindən tərədilmiş nizamsızlıklar zamanı, əz adamlarıñna qəməjə qedərqən, Gejb-Əli qəndi tərəfindən mumanəət qəstərildiji üçün, höqumətin xəbəri olmadan (bəlgə Karabag ceneral-gybernatory cəllad,

talancı Syltanofyn da xəbəri olmadan! Beləmi? M. K.) haman qəndin əhali tərəfindən dağıdılması, munasəbatılə, butun dunjaja car çəqirlər! By jaramazlar cəmijjətin alçak təbəkələrinin fəna instiktifləri üzərində ojnəməkla, by qibi talanlara dəvət edirdilər.

Həmin «xalk» «kahramanları», «mərhəmətlilər» intikam, dyjgysyny, zovinist əhvali-ryhijjəsini, talan instiktlerini beləliqlə alavlandırlılar. Onlar əz qunahlarınlı və erməni daşnaklarınlı qunahlarınlı, erməni joksyllarınlı ustunə atmakla, erməni əhalisini nisbətən ədavəti belə ziddətləndirirdilər. Nəticədə isə, kardaş-kardaşlı əldururdu. Baqıda, Aljatda və başqa jerlərdə, erməni talanları vake' olyr, kardaş kanı, çaj qibi akır. Əz mustəmləqələrində talana adət etmiş «mədəni» Avropalı inqilizlər isə, akan bəzərijjət kanında, bəjuq bir həzz ilə əz əllərini jiyyrlardı! Jerli həqumət, baz həqumətə «Züzaja tərəf hər qun əsubhəli juq ilə doly olan inqiliz aftomobiləri qədir» deyə; ermənilərin hazırlılk işləri və by alçak izdə inqilizlərin qəməji hakkında məlyamat verir. Inqilizlər həm onlara, həm də bynlara qəməq edir, by talanları, təbriq və kətlləri həjaslıcasına tərvic və təsvik edir. Qutlələr əzləri by məsələlərin həllinə əz həyatlarınlı, kyrmagı, işçi qəntli həquməti təzqil etməjə sury' etməsə idilər, by kırqın və talanları da intihasi olmayaçaklı.

**Musavatçılar, Men-  
zəviqlər və Daşnak-** Daxili talan və kətllər ilə qifajətlənməjərəq, by fırıldalar birləbirinin boga- dakçı və katillər Zakafkasja

**zlini, çijsnejirlər** xalkları arasında muharəbələr duzəldirlər. Qurcstan, Ermənistən ilə muharəbə edir. Ermənistən, Azərbajcan ilə muharəbə edir. Ejni zamanda Azərbajcan ilə Qurcstan arasında muna-səbat qət-qədə qərəqinləzir.

Azərbajcan ilə Qurcstan arasındaqı «dostlyk» munasəbatı, byndan ibarət idi.

Noj-Zordanja, Azərbajcan həqumətinə sərhəddə Qurculər ilə azərbajcanlılar arasındaqı tokyuzmalar hakkında məlyamat verməqlə, Karajazıdaqı, diqidivizjanlı qəturulməsini təqliif edir və əqsisi-syrətdə zor ilə tərqi-silah ediləcəji təhdidində bylynır. Kazak kaijimmakamlı Baqıja jazı: «Əlli nəfərdən ibarət olyb, Mynkari qəndində dyran bir qurcu dəstəsi, Qurcstan sərhəddini təzqil edən Aram çajı üzərindəqi qərpunu dytmaq istəmisə də, bizimqilər tərəfindən byna yol verilməmişdir. Qurcu zabiti by xusysda əz həqumətinə bəjanat verməq üçün Tiflisə qətmisdir. Qurcstan dəstəsinin qucləndirilməsi ehtimal olynyr» və iləx....

Zakatala valisi əz bəjanatında jazıq qi, qurcu qəntililərini Azərbajcana ilhak etməq üçün, o, Qurcstan turqları arasında ciddi syrətdə qızılı iş aparır. Həqumət gəzetəsi «Azərbajcan» isə qurculardən ziqajət edərəq jazıq qi: «Borçalı mahalı üzərində,

---

ermənilər ilə qurculər arasındaqı hərbi əməlijat jenicə kyrta məzqən, (19-yncı il №-8.) Qurcstan həquməti Zakatala mahalına dajır bə'zi iddialarda bylynyr və by mahala ajid olyb da, həli-hazırda Tiflisdə bylynan iş və sənədlərin verilməsini Azərbajcan həqumətinə rədd edir».

Laqin «Azərbajcan» əzu Zakafkasjada vucuda qələmiz vəzijjəti çox qəzəlcəsinə xarakterize edir: (baş-məkalə 19-yncı il, janvar, №-6) «Azərbajcan xalkını, qurcu xalkı, ilə olan kədim dostlygy, jalınlı, sərhəd məsələləri üzərindəqi ixtilaf dolğu silə dəfələrlə kürülmək təhlüqəsi karzılsında bylynmışdır.

Həkikətən, by məsələnin bir çox ciddi tərəfləri vardır; by devlətlərin arzıları, biri-birindən oldykca yzakdır. By devlətlərin bə'zilərinin (laqin siz. «canab musavatçılar» əzunuzu haman «həqumətli» daznak-menzeviq ajiləsindən nahak çırkarırsınız! Tarix sizi həmizəliq birləşdirmiştir! M. K.) arzıları ap-aşqardır. Bynlar umumi demokratıq və etiq prinsiplərə hesablaşmır, jalınlı stratezi və iktisadi mulahəzələri nəzərə alıb, bəzkalarını tamamilə jabancı bir xalk ilə məsqyn ərazisindən istifadə etməq istəjirlər.»! Səzləriniz pis dejil, agalar! Laqin bizdə bə'zi zəjər ilavə edəlim:

Hamıdan artıq proletar inkişabından və onun kət'i hucymyndan korkarak, siz qutlələrin fiqrini inkişab kyrlyzyndan, onlarına əz sənliyi, mənafə-

---

lərindən yzaklazdırırdınz və bynyn üçün də hudyd mubahəsələri, və ixtilaflar salmakla, siz sun'i syrətdə zovinizm, milli ədavət tərətdiniz!

Musavatçılar, menzeviqlər və daznaklar, ja'ni kojyn dərisinə qırmızı by kyrdlar, jalınlı Zakafkasja qəntli təsərrufatlı, dağıtmak dejil, onlar dajimi syrətdə davam edən kydyzlykları, zamanı, hətta hər dəkikə biri-birinin bogazını, çıjnəməjə hazırlıdılər!

By muzir həzəratının so'ji sajəsində Zakafkasja—dajima hərəqətdə və hər an bizim zəmilərimizi, zəhərlər və qəntlərimizi insan kanılı bojamaga hazır olan vylkana dendərilmədi.

**Bejnəlxalk, vəzijjət** Qıcsuz, jazıq, korkak və **musavat Azərbaj-** Azərbajcan nazircəgazları, canlınlı «istiklalijəti» turq paşaları, inqilis çavuşları, Deniqin zapalakçıları kabagında diz çöqür, həm bynlardan, həm onlardan təmənnalarda bylynyr və əz «nazirliq» vaktləri, əcnəbi numajəndəliqlərinin kəbyl qandarlarında qeçirirdilər. Azərbajcanlı fırıldakçılar, çavuşlar, səfillər və karaqırıhlər ilə doldyrımyz turq paşaları, ony (Azərbajcanlı) əz ata-baba mulqi ədd edərəq, Azərbajcan işçi və qəntlilərinin malına, təsərrufatına, dəmir jollarına jijəliq edirdilər. Nazirlər, «kahraman-xılasqarlar» karzılsında protesto edirlər! «Musavat», Osmanlı, nəzarətinə jazır: «Sırf Azərbajcana maxsys olan dəmir jollarını, xarici bir həqumətə qızəst etməq

---

bejnəlxalk hukyk ilə müvafik dejildir». Mə'lym olyr qı, osmanlı paşaları, Azərbajcanlı əz mustəmləqələri hesab etdiqlərindən, onyn dəmir jollarını almanlara vermişdilər. Azərbajcanlı «xılasqarlar» və «kahramanları» onynla belə rəftar və belə jişəliq edirdilər.

Inqiliz lordları isə, nazirlərin by operet dəstəsini ələ salır, onları qucasuzluju, ağılsızlıqı, iktidarsızlığını və hokkabazlıkları üzərində əjlənidilər. Əzlərini «səxavətli» və musəlmanlar «mudafe'i» ə'lan edərəq, onlar Azərbajcana qah istiklalijət əta edir, qah Azərbajcanlı Deniqinə verir, və qah da onyn kəzalarını Ermənistən və bəzəkləri arasında təksim edirlər. «Musavatçılar» isə qah qulur, qah bajram edir, qah da əz ali agalarını əjləndirməqlə aglajırlar. Onları qəz jaşlarından və protestolarından sizə bir numynə: «Azərbajcanlı pəjtaxtında (Azərbajcan bir numynə: «Azərbajcanlı pəjtaxtında («Azərbajcan» 19-uncu il № 14) Azərbajcan höqumətinin və muttəfiklər komandanlığının qəzləri kabagında, heç bir mustəkil devlətdə jol verilməjəcəq faktlar vake olyr.

Azəqar manarzi təmajulundə olan və vahid Rysjanı, əsqi hudydynda əhja etməq məxsədini jurudən əzundən haqım qonyllı ordynyn xusysi müvəqqilləri, Bağıda açıq bir syrətdə xusysi dəstələr təzqil edir, juqsəq maaşlar verməqlə qonyllılar kəbyl edir, hansı gryplar üçün isə bəjuq Rysja mənafəinə xidmət edən tam hərbi idarələr duzəldirlər..... Bizə belə

---

qəli; qı, Azərbajcan höqumətinə tam yardım qəstərəcəjini və'd etmiş olan muttəfiklər komandanlığı, by qibi gejri-adi hallarda dikkət jetirməlidir!».

Canab nazirlər, nə kədər də jazlıksınız! By adamlar hələ imdiyə dəq belə düşünməmiz və ağılları, başları na toplamamızlardır! Xajı, nə nəqərçiliq edən musavatçı, itirmiş oldygы ixtijar və kaptalları, kajtarmak üçün, imdi də canab lordları, nəzəri-mərhəmətini əzunə cəlb etməjə çalıçı... Onlar əzlərinin xarici məmələqətlərdəqi zyrnalınlarda Azərbajcan sərvətlərini, nəftini, pambygyny tə'rif və xalkını by sərvətlərinə topdan və pəraqəndə satı, ə'lan etməqlə, Azərbajcanlı, Avropa sənajinin kyjrygy etməq və əzlərinin dediji qibi quçələrimizdə «mustəkil Azərbajcanda jol verilməjəcəq faktlar vake' oldygы» qonlara kajtarmak istəjirlər. Musavatçılarının zərəfsiz haqimijət devrindəqi sijasətini, ittihadçılar çok duzqun - xarakterize etmişlərdir. «Onları (musavatçıların) taktika və simpatjası, tilsimli bir agacın izarəsi üzrə dəjizilir, onlar qah vahid Rysja daxilində federalist, qah inqiliz muhibbi istiklalijətçilər olyb, qah da qərursən qı, hətta turqlar hakkında da zirin sözərə tapırlar. Əvbəsiz by sözərə, onları lazımlıncə kuvvəli oldykları zaman danışlırlar. Qəzlərdən pərdə asmak üçün, onlar— —qıya qı—heç vakt əz agalarından razı dejildirlər. Laqın «ə'ləhərzətlərə» tə'cili bir əzəj lazılm qələməz, bir az cənə vyrdykdən sonra həmisi killyk qəstərməjə amadədirlər».

Ittihadçı, gəzətə, Turqijənin ağır qunlərində, musavatçılardan ona karzı apardığı xıyanətqar səsəti dəxi kejd etmişdir («Ittihad» gəzətəsi №-24). Məhtərəm professor Əli-bəy Huseyn zadə isə, Baqlada turqolozi kyryltajında bylyndygy zaman, bizə xususi sehbət əsnasında, «musavat bəzədə fırıldakçı v..... olmak üzrə inqiliz muhibbi Azərbaycanlı missijsi -nun hərəqətləri və cinajətləri hakkında danışdırıkdə, gələjanə qəlirdi.

Öz agaları olan Avropa imperjalistlərindən bütün jalan, alçaklık, rijaqarlık mexanikasını eyrənməqlə onlar, əzlərinin Stambyldaqlı numajəndələrinə «hər qəsin syallarına həmişə gejri-muəjjən cavablar verməji» tevsijə edirlər!

Onlarınlıq gejri-muəjjən və ja kət'i (muəjjən) cavab verib vermədiqlərinin heç bir əhəmijjəti yokdur, çünqu onlar hər zaman Avropa kloynları, imperjalist jürticilərlərlə əlində bir alət olmayırlar və olmakda davam edirlər. Imperjalistlər kəpiq gryz ilə by əjjarlardan, xajınlardan istifadə edirlər. By dəllallar, Azərbaycanlı hələ də əzlərinin miras malı hesab etməqdəirlər. Onlar öz mulqlərini, jaflaklarını, evlərini və ixtijarlarını kajtarmak üçün, Azərbaycan xalkınınlıq sərvət və topraqını, ycyz kijmətlə Avropa ticarət kantorlarına təqəlif edirlər. Səhv edirsiniz, agalar! İzçi və qəntililər sizi kapıdan bajra atdılar! Kapılar sizin üzünüzə həmişəliq bağlanımlıdırlar. Sizin işiniz Stambyl, London, Paris, kantorlarında dilən-

çiliq etməq, qəcmis nazirliq cəlali xəjalatılık, kabdibi jalamaq, xarici humajəcilərin mərhəmət evlərində jyrd salmak və bə'zən də nəqərciliq zəhmətindən sonra aldığınız muzd hesabına zantanlarda qef çəqməq olmuyzdyr.....

**Muxtəlif rənglərə qırən** İnkılabının ən böyük rəhberi olan Lenin dejir qı: «kanyon əsasi əsəqi cəmijjətin (zadəqən təhqim usyly, feodal, mutləkijjət) tarixi kuvvələrilə, liberal byrzayza arasında bir sazlaşdır. By sazlaşdırın həkiki zərajiti, qəhnəlijin qızəzət və ja-da liberal byrzayza-nın galibijjət dərəcəsi, demokratyanın qəniş xalk qutlularının (və birinci nevbədə işçilərin) qəhnəliq kuvvələri üzərindəqi gələbəsi müvəffəkijjətləri ilə tə'jin edilir».

(Cild XX, I-inci hissə 372-inci səhifə)

Hər hansı bir siyasi hadisə tə'siri altında, öz rəngin bykələmyin qibli dajimi syrətdə dəjizən və öz siyasi simasını dəjizən musavat parlmanı da ejni sazlaşdan ibarət idi. Qah menzəviqlər ilə, qah da murtəcə «ittihadçılar» ilə blok duzəldirlər. İbtidada öz agalıklarınlıq birinci ilində isə, Rəsyl zadənin sözünə qərə «heç olmasa kismən xalk numajəndəliyi» olan Milli Əyranlı byrakmakla, musavatçılar bütün höquməti feodal Xan-Xojsqinin kabinetinə tapşırırlar. Rəsyl zadə aqzər syrətdə bəjan edir qı, «bizim daxili işlərimizə mudaxələ edə biləcəqləri qəzənlənilən kuvvələr, jabancı dejil, bəlqə öz kuvvələrimizdir».

Qərur sunuzmu, ony korkydan irtica' kuvvələri dejil, bəlgə həmin «əz kuvvələri»dir.

Liberalizm (Rəsyl zadə canablarlıq liberalizmi qibi M. K.) irtica'dan artıq, demokratyanın qutləvi xalk hərəqatından korkyr: kapitalının iktisadi kuvvəsi nukteji-nəzərinin, kapitalı, sijasətdəqi belə bir kuvvəsizliyi də byradan iləri qəlir» (Leninin haman əsərindən).

Onlar, parlman sistemindən, xanlık usyli-idarəsinə dəq varmaga hazırlırlar. Ümym Azərbajcan qic xoryzy cənab Rəsyl zadənin fiqrincə, irtica' hər nə cur olsa da əzumuzunqudur.

Turq paşaları, karzılsında jalaglişib alçalırlar, mə'min bəndələrin amiri—Turqıjə syltanı karzılsında isə dizi ustə çəqur, onyn əl ajaklarınlı əpurlər və...

Fevkuladə səfirlər hej'əti sədri, Azərbajcan müvəqqil naziri—cənab Topçibaşef jazır: «Cənab hakkını mərhəməti sajəsində bütün musəlmanları xəlifəsi və turqlərin padzahını qərməjə müvəffək oldym. Ə'ləhəzrət, bir neçə vakt byndan iləri siz, qıçıq turq devleti olan Azərbajcanı numajəndələrini kəbyl edərqən, byjyrmyədynyz:

«Azərbajcan turqləri mənim sevimli javrılarımdır» (heç də azərbajcanlıları by barədə fiqrini bilmədən və onları belə «bəjuq» bir zərəfə najil olmak arzılsında bylynyb, bylynmadıklärını sormadan M. K.). Biz azərbajcanlılar by bəjuq zərəfi həmizə səmimi bir kəlb ilə və kənaətləjad ediriq. Cənabları-

nıqdən, ali icazəsilə sizi inandırmalıjam qi, əsrlərcərys zylmyny daşılmış olan Azərbajcan turqləri, jallınlız islam namına və turq xalkı, din və millət namına bütün fəlaqətlərə, bütün həksizliklərə və təhkirlərə təhəmmül etməq məcburyiyyətində kalmışlar. Biz Azərbajcan turqləri, həmizə bütün müsəlmanları xəlifəsi, osmanlılarınlı padzahı və bəjuq kardazlımlızı mərhəməti ilə jaSAMAK istəjiriq və jaSAJACAGIZ da».

Nə kədər də jaltaklıq, nəqərçiliq, alçaklıq! By demokrat agalar, əzləri də «qıçıq» Azərbajcanda üçüncü dərəcə syltancıgazlığı, belə, məmənnyiyyətlə kəbyl edərdilər! Onlar əz simalarını, çox tez dəjizirlər. Zətən abırlı bir simaları (səfəri simaları)da jok-dyr. Onları zahiri uzləri, qyja qi, avropalı uzu qibidir, hətta onlar Avropa diplomatiyasını bütün alçaklıklarınlı, və hiləqərliqlərini bəjuq məmənnyiyyət ilə bənimsemisiylər, bejinləri (başları) isə hələ də orta-əsrə oldygы qibi işləjir, xanlık kajda və adətlərini kajtarmak xəjalınlı bəsləjirlər. Avropa kajdasında «demokratiq» və «qızılı və barabar seçqili» parlman təzqil etdilər, laqın parlmanın daxlılində isə kolçomaklıq qədir, ruzvətlər ali, sağa və sola satılır, hər hansı bir feldfebelə, Əsədyllajef qibijə, hətta əz pagonlarınlı itirmis Nikolaj zabitinə təslim olyrlar. «Azadlıq, istiklaliyyət» hakkında zirin-zirin nitklər irad edirlər, hər hansı bir sosyalist—e'tilafçı, hissi—dyigisy ilə danişərlər, əz səfəri dyzmanlarınlı isə Oktjabr düşmənləri—2

xan qibi alçakcasına əldururlar (Mysəvini, Əli Bajramofy). Hər bir parlman uzvunun arkasında onlarca «koçy» bylynyr, dañıncı qezir, dolasır və parlman uzvu həzrətlərini muhafəzə edirlər.

By «avropalılar» artıq evdə turq kajdasında dəzəq ustundə otyrmyrlar, laqın əm'ənələrə ciddi syrətdə riajət edirlər: kadınlarınlı avropalılar qibi qejindirir, kədim kajda üzərinə başlarınlı dəjurlər; nazirin arvadınlı mutləka karadavoj muzajəət edir. Nazirə jalınlız belə lajılıkdir.

Azərbajcanlı «qəzəlli» və iftixarı «rəhbəri» fəsahət və bəlagətli Rəsyl zadə, çar və sultan xəfiyyəsi olan və jenə fəsahət və bəlagətə malik Karabəjof kəzalara mutlək, pristavlariṇ və xan kajdasında juzlərcə karadovojlarınlı muzajəəti ilə qedirlər. «Bəjuq rəhbərə minnətdar əhalı» kəza kajımmakamı, ruzvətxor xanınlı əmrilə (kamçı iżləjirdi), Rəsyl zadənin jolyny, Kybadan Xaçmaza dəq, çıçəq və xalılar ilə dəzəjir. Karabəjofy isə bütün Karabag istikbal edir—ceneral gyubernator doktor Syltanofyn əmrilə bütün mollalar suvari olaraq istikbala çıklärılar; by doktor jalınlız erməniləri qəsməq deyil, konaklarınlı (hələ Karabəjof qibilərin) pιəvazına çıkmagi, dacarıdır, («Ittihad» gəzetəsinə bakınlı 20-inci il, №19). Onlarınlı hamılsınlı; rəhbərlərin də, həm sadə musavatçılarınlı və ittihadçılarınlı fahizələzmis agıl və dyigvları, başdan-basa əsqi feodal qəruşlər ilə doludur. Musavatçılar öz gəzetələrinə («Azərbajcan») öz

«demokratıq» programlarına, öz sözlerinə və çıklärınlına əsasən, byndan ibarətdirlər! Azərbajcan işçi-ləri 1920-də by avantjyrıstlər, koçylar, feodallar parlmanını dagıldarak, butun kompanjalarını, ticarət kantorlarınlı, xəlifələr, künjazlar, zejxulislamlar karzılsınlı, allah eəskinə dilənməq üçün jer uzunə səpdilər.

### «Ittihad» firkəsi

By firkə ən pravakator, ən murtəce' və xajınlı bir firkədir. Ittihadçılar, butun müsəlmanlığın, birləşdirməq xyljaları ilə barabar, murtəce' və mollalıq ideolozisi ilə barabar «demokratja və internasional» həkkında danışmaklıga da cui'ət edirdilər. Lenin, by qibi tipləri, belə xarakterize edir: «Heç bir zaman, bircə dəfə belə olsyn mustəkil syrətdə duzunməmiz adamlarınlı, ən artıq sevdiji reçəsi oldykca sadədir: zidd nəzəriyələri qəturub, bir arada karəzdirmək və jarı, bəlməq» (Lenin XX cild, I-inci hissə, 229-inci səhifə).

«Ittihadınlı» sijsi nəzəriyələri belə idi: «Ittihadçı jalınlız birləşmə barəsində fiqirləzə bilər və fiqirləzməlidir: o butun kuvvəsilə müsəlmanlar arasında ajarılığa yol verməməjə çalızmalıdır. Ittihad-birləşmə adını daşıyan firkənin umdə vəzifəsi byndan ibarətdir» («Ittihad» 19-yncı il, numrə 6, səhifə 4).

«Musəlmanlıq, nəz'ət etdiyi əündən, by anə dəq, heç bir vakt milli hərəcətin oldygyny nə bilməməsidir: o həmisi öz daxilində kosmopolit və internasionalçı olmuyzdyr». By ytopist murtəce' firkə butun mu-

səlmanları: məsləhətlərlə-ərəblərlə, Çin müsəlmanları-nı, kalmıq müsəlmanlarla, turqları iranlı və əfganlılar ilə birləşdirməj iżunə vəzifə bilir. Halby qı, bynlərin iktisadi və mədəni mənafesi, heç bir zaman biri-birilə əlkədər olmamışdır. By, səvadlılık və avamlıkdən başka bir əej dejildir! By adamlar busbutun tarixi inqar edirlər. Onlar, ajrı-ajrı, xalkları mədəni və iktisadi inqizafını tarixi proseslərini, onları həqim və məhqum sənədlərə ajrlımasın, anlamırlar. Avropada heç qim xristianları birləşməsi məsələsinini cur'at edib, iləri surə bilməz. Səlib muharəbələri devrini kəjtarmak, tarixin çarxını, qerijə, imperjalizm əsrinə dəndərməq həkkində, jalıñız ahmak və sar-saklar duzunə bilərlər.

«Ittihad» firkəsi-iri Azərbajcan byrzyazjasını, Təkijeflərin, Nəkijeflərin, mollalar, revzəxanlar ilə olan ittifakı idi. Satılımlı 3 molla əz agası və padzahı, üçün məscidlərdə əsrlərlə dya etmiş, din və iman ilə Nikolaja xidmət etmiş.... Rys inkəlabı çarlı jökmakla da, əzunə başka bir aga-Baqı, nəft və malijə kralları, tapdı. Molla çylyny dəjizdi, qəhnə jalancı, kralımlı tapdı. Molla çylyny dəjizdi, qəhnə jalancı, kralılar, və magnatlara kyllyk edərəq, əz məksədinə daha asan najil olmak üçün, ja'ni Azərbajcan xalkını, Təkijeflər, Karabəjoflar qibi cənabları, muti' kyly etməq üçün, inkəlabı dildə danışmaga başladılar. Ittihadçı xajınlı molla qerunuz nə dildə danışır: «Musəlman kardaşlar! («Ittihad» №20, səhifə 2, 19-yncı ildə konfransda mollanıñ nitki) Səmimi ırəqədən, həmin

jıgılncığı, təbriq etməqlə mən, bəjuq bir faktı kejd etməq istəjirəm. By fakt isə bəjuq pejgəmbərimiz tərəfindən teysiјə edilən, islam internasionalizmi idejalarını səmimijətinə və dərinlijni, by iclaslımlızın rədd ediləməjəcəq bir kət'jətlə bütün dunjaja subyt etdijidir. «Ittihadçılar» əz sijsi tələblərinin həkiki mənasını, by cur ziarylər ilə pərdələjirdilər. Onlar müsəlman «internasionalı» duzəldirlər, ja'ni müsəlman işçi və qəntililər ilə mubarəzə etməq üçün bütün müsəlman kralları, bəjlərinin, byrzyazja mollalarını, sejdələrinin, revzəxanları ittifakını vucuda qətirirlər. Onlar, əhalinən cəhalətindən, avamlıqlıdan, fanatizmindən istifadə edərəq, əz sənəfi, mənfəətlərini din donyna qejdirirlər.

Məhqymaların bəjuq müdafiə və dunja rəhbəri Lenin deyir: «Xalk içərisində məarif nə kədər artıq jağıllar (cild IV, səhifə 78-79), dini xurafat, sosyalist züyri ilə, ortadan nə kədər tez sıklıqlılıb çıkarılsara, proletarjatın galibijət qunu də bir o kədər jakınlazlığı və bütün məhqum sənədlər imdiqi cəmijətdəqi əsarətdən bir o kədər tez xılaş olmuy olarlar». Dəfələrlə çara və syltana satılımlı, avantjyrist, cibqır, xəfijəçi, Karabəjof xalkını avamlıqlıdan istifadə ilə, ony jeni krallar, və syltanlara satmaga çalıçılırlı... Mollalar, axyndalar, cibqırırlar və banqırırlar jıgılncığı, olan Azərbajcan parləməti, by qibi pravakator «rəhbərlərdən» ibarət idi. By, müsəlmanlar ittihadı, firkəsi (ja'ni müsəlman işçilərə və qəntililərə karzı, mu-

səlman banqirləri, bəjləri, kralları, birləşməsi) əz gəzetəsinin deməq olar qi, hər səhifəsində, firkə kejl-kalına «islam ajiləsinin» (banqirlərin) firkələrə parçalanmasına zidd oldygyny təqrar edir.

Rys qəzisi Mitrofanlı, rys dymasında səjlədiqlərini dinləjəlim: «Dyma fəalijətimizdəqi ilq addımlarımlız, bizim, jə'nı xalkın ali və fəxri seçilmişlərinin, by dymada, muxtəlif firkələrdən juqsəq bir movek' dytyb, hər əejə əz etiq nukteji-nəzərindən janazəcək bir ryhanı gryp təzqil etməq üçün atılmışdır (Lenin XI cild, s. 250-258). Musəlman qəzisləri olan ittihadçılar da, əz rys qəzis kardaşlarınlı səzlərini ejni ilə təqrar edirdilər. Butun məmləqətlərin və dillərin qəzisləri, byrzyazja və mulqədarlar ilə birliqdə iżçi və qəntililər əlejhinə, vahid cəbhə tərəfdarıldırlar. Bağı, nəft kralları, feodal Xojsqi, cibqır Karabəjof «allah bizimlədir» dejirdilər. Onlar iżçiləri və qəntililəri «allah qərimdir» ilə okzajır və jasdıklıçıdırlar. Iżçilərsə, xalkın kanınlı soyran Azərbajcan ərumçəjində «jok, sənin allahıñ-sənin qəzislərinin bos nagılıdır. (Lenin), laqın sən əzun, sənin qəməqcin nə edirsəniz edin, tarixin kanyndlari, qələcəq, mutləka bizimlədir, «sənin jerin kəbirdir» dejib, ony 28 aprel qunu umym xalk bajramında jandırdılar.

«Ittihadçınlıq» jalaniñ ustunu açmak, heç bir iżçi və joksyl üçün çətin dejildir; çunqu onyn bogmak və məhqym etməq planları, ag ip ilə tiqilməzdır. İnkılabıñ jakınlıasdığı, qonnlardə, həmin kalın-kafalı mur-

təce'lər və xajınlar bakıñ nə dejirdilər: «Orada, Rysjada («Ittihad» 20-inci il №20) bir tərəfdən tərəkkii etmiş fabrika-zavod sənajei və zənqin ticarət aparatı, taxt və haqimijət üçün dajag olan kuvvətli zadəqan silqi ilə barabar, sajsız-hesabsız varlı bjurokratja, aristokratja və byrzyazja və diqər tərəfdən jarılm ac, və hukyksyz çalısan juz miljonlyk qəntli və iżçilər sınlıfi var idi. «Belə mə'lym olyr qi, Azərbajcanda» bir avıç iżçi qutləsi olan Bağı, zəhəri istisna olmak üzrə, təxminən barabar vəzijətdə bylynan xalk varımlı. Byrada kapitalist, zadəqan və bəzək istismar edici sınlıflar jokmız, bir neçəsi varsa da, onlarıñ mikdəri o kədər dejil qi, bostanlı çəpərləməq lazılm qəlsin». Byrzya by dil ilə danlızırdı: Azərbajcanda butun qəntililər də (onlar əhaliniñ 0,9 təzqil edirlər), Xan-Xojsiqılər, Jysifbəjoflar, Karabejoflar qibi firan van və çox qəzəl jazajırlar, Bağı proletarjati, isə (onlar bir avıç dejil, bəlgə juz mindir. Qərunur cənab banqirlər, fajdası, olmajan jerdə siz hesablamamı da bilmirsiniz) nəft krallarından heç də fərk olynmyrlar. Rys mulqədarları da ejni səzləri səjləmirdimi: «Qıya rys cəmijjəti (Lenin XX cild, 1-inci hissə, 194-uncu səhifə) «dərin demokratiq» xasijətdədir, Rysjada siyasi xidmətlərilə kuvvətli bir varlı juqsəq sınlıf jokdyr, çunqu zadəqanlar «siyasi zəhrətpərəstliji olmajan kylliykçy bir silq təzqil etmişlər və byndan ilavə onlarıñ maddi əhəmiyyətləri də pozulmuyzdyr!».

Butun əlqələrin liberal-byrzya və mulqədarları-

nüñ məntiki belədir. Onlar ejni nəgmələri okyjyr, ejni səzləri təqrar edirlər və əz hukyklarını əldən verməməq, qutlələrin hərəqatından və demokratik tələblərdən korynmak üçün əz sənəflarını, əhəmijjətsiz, nasaz, maddi cihətcə joksyl təsvir edirlər.

Hakkı-hesab qunu jakınlazıñ, dini ləbbadədəqi, tufejli-«Xlestakof» və məmləqətimizin korkak banqırı əz çyllarınlı dəjizirlər: Azərbajcanlı, var-joky əlindən alınmıñ turq işçisi və qəntlişi üzərində, əz xanlık və təribəsiz ixtiyarlarınlı saklamak üçün, balzəviqlər ilə barabar butun dunja imperjalizminə karşılı, umumi hərəqət etməji tələb edirdilər.

Ibtidada bolzəviqlərə ədavət bəsləjən, Deniqin galibijjətləri qunlərində, balzəviqlərə karşılı, ag terror tələb edən «musavati», inkılaba fursət verməqdə taxsırlandıran ittihadçı, çylyny dəjizdirir, əz cəbhəsinin dəjizdirir, uzunu bolzəvizmə tərəf çevirir və turq işçi və qəntllilərinin kanı hesabına, xajınanə ittifak təqlifində bylynyr. Balzəviqlərin kommunist firkəsi işçi və qəntli dyzəmanlarınlı, jaxsı, tanlıjıñ və byna qərə o, «Ayropa, Amerika imperjalizminə karşılı, olan azadlık hərəqatını, xanlar, mulqədarlar və mollalar mövkeinin məhqəmlədilməsi ilə birləşdirməjə çalışın panislamizm və byna okzar cərəjanlar ilə mubarəzə aparmak zəryrijjətini» ə'lan etdi (Lenin XIX cild, səhifə 240). Sijasi və mə'nəvi «Xlestakof» lardan ibarət olan, həmin ittihadçı, molla, sejid və revzəxanları, ażqara

çıkdılar və onlar sijasi səhnədən jok olyb, Azərbaycan bycaklarındı qızılənməjə məcbyr oldular.

Allah namına əldurməq, pejgəmbər adına garət etməq, Əli adından xalkı əzunə əzab verməjə təzvik etməq, «səmimi» dyalardan sonra, jenidən sərxozlyga, əxlaksızlığa, xalk sojmaga, kətl və garətə zury' etməq üçün məsciddə camaat namazı kılınmak, «ittihadçı»nın işi bynlardan ibarətdir! Xajıն dodaklarında «demokratik» ziaryləri, «internasjonal» sözü oldığı, qırəvə düşən qibi qurəjimizə xəncər saplamaga hazırlanırdı. Onlar əz zahiri simalarını dəjizərəq, jalancı və xajınanə «idejalarına» bəzək bir əeqil verərəq, bizim karanlık bycaklarınlı, bataklıklarında daldalanıñ, qah bataklık kokysy verir, qah da jeni əlisba və mədəni tədbirlərimizə karşılı, əz çırqın səslərini çıkarıñ və qah da cəhaləti, təribəsizliji qəhnəlij müdafəə edirlər.

Ədəbijjatda, mysikidə, sənajei-nəfisədə onlar cəhalət təribəsizliji, ezlərinə ajid bir «xusysijjəti» müdafiə edirlər qı, byny onlar irticə'dan, çuruntu və agıl joksyllygyndan ibarət bilirlər.

Iran revzəxanları-ittihadçılarının qəziz firkəsi rijaqarlarınlı, hər tərəfdən kovmak, butun Azərbaycan əməqçilərinin vəzifəsidir.

**«Ehrar» Firkəsi** «Mehtərəm» parlınanda, çox gəribə bir firkə fraksjası dəxi var idi. İz byrasındadır qı Nyxa və Ərəz bəjləri, duqənciləri və əfəndiləri, Zakatala koçyları və kyldyrları, əz təbiətləri

e'tibarilə çapqıncı və mo'min muselman olmakdan ilava, ejni zamanda onlar ha belə mo'min sunnidirlər; əz sijasi duzunusuləri və dar kafalı məfqyrələri e'tibarilə onlar, ən xalis musavatçıdırular, çünqu koçylar, bəjlər, duqəncilər «musavatdan» başka bir firkəjə qırıra bilməzlər. Laqin onlar sunni məzhəbindən oldykları üçün, ziə «musavatı» na qırıra bilməzlər. Byrası Nyxa-Agdaş-Zakatala loty-bəççələrini xusysi «ehrar» firkəsi təzqil etməjə məcbür etmişdir.

Umymijətə, by firkənin heç bir programı, jok idi, (Lenin dejir qi, byrzyazja firkəsi üçün program kajğısına kalmak, jabancı, və anlaçılmaz bir əejdir. XX cild, 1-inci hissə 193-uncu səhifə), laqin onyn liderlərinin dytgyn çıxıqları, «ehrarçıları» iliji-sumuju «musavatçıları» ejni oldygyny qəstərir. «Toprak İslahatı, sahəsində («Azərbaycan» 19-yuncu il, №8, «ehrarlı» deklarasjası) «ehrar» firkəsi, butun iri toprak sahiblərinin jerləri əllərindən alıñ, qəntllilər arasında təksim edilməsini və vijkyp məsələsini məclisi-muəssəsanı həllinə kojmagrı tələb edir. Firkə məmləqəti ağır vəzijjətdən kyrtara biləcəq, məhəqəm və sabit haqimijət təzqilini lazımlı bilir. İzçilər üçün 8 saatlıq iş qunu, müdafəə, təlim sihhijə məsələlərinin lazımi syrətdə kojylamasını, tələb edir.....

«Ehrar» firkəsi, hər bir nəzarət bazında mutəxəssislər dyrması, və əzunu tamamilə by iżə həsr etməsini tələb edir» və iləx....,

«Musavat» dan heç bir fərki olmajan by firkənin «demokratiq» qəzəlliqləri bynlardan ibarətdir.

Məhəqəm və sabit höqumət məsələsini iləri surən jaliñ, «ehrarçılar» dejildi. Iş byrasındadır qi, butun byrzya demokratlar və by cumlədən musavatçılar dəxi, məhəqəm höqumət, əmmijət və intizam xəjalıñ, bəsləjirdilər. Byrzya, demokratja inkişabdan çox tez yzaklaşdırı, ony Bağı proletarjatı, və qəntli həjəcanları korkytdy, o hətta Deniqin hərəqətinə bir qəzunu jymmagə hazırlı idı, o, jaliñ, məhəqəm və sabit haqimijət əldə etməq və Bağı proletarjatını məhəqəm zəncirlərlə baglamak arzılsında idı və byna qərə də o, məhəqəm höqumət məsələsini hər an xusysi və qəsqin bir syrətdə mejdana atırdı.

**Parlmanın başka frak-** Dugəncilərin, namıssızlaş-

sjaları rıñ, koçylar, bəjlər, və bən-qırlərin by «namıslı kompanjası» ilə birliqdə, bəzənda qəziz Vasili dyran «həkiki ryslar cəmijəti» və «daşnaksytjon» firkəsi də otyryrdylar. Vasili, əz parlman ryhanı dəstəsilə-«vahid və bəlunməz Rysja» ja tərəf dartır və zaman-zaman korkak mulqədarları, Deniqin və Kalçak ilə korkydyrdy. «Daşnaklar» isə «musavat» ilə birliqdə, «bəjuq» Ermənistan və «bəjuq» Azərbaycan jaratmak zərəfinə, igitizəz edən turq-erməni joksyllarını kənلى, akıldırıdı.

Məmləqəti həmin Kyba mejdani kahramanları, rüzvətxor-çinovníqlərin, bəjlərin, qəzizlərin, cib-qırılərin, əz sadik nəqərləri olan pristavlar vasitəsilə

necə idarə etdiqlərini və qəzəl çellərimizi və zəmələrimizi necə tarmar etdiqlərni Azərbajcan əməqçiləri hənüz ynytmamıxlardır.

**Musavatlın mətbəyat** Musavat nəzarətində «bi-«azadlığlı» həkkında tərəf», bir gəzetənin vucyda qətirilməsi məsəlesi, muzaqərə edilirdi. By məsələ, mətbəyatlın «demokratik azadlıqları», musavatçıları nə qibi bir açıklık və həjaslılıq ilə müdafəə etdiqlərinin qəstərir. By xusysdaqı raporda dejilir: «Azərbajcan» gəzetəsi, həqumət gəzetəsidir. Onyn fiqri Azərbajcan həqumətinin fiqridir. Onyn hər bir səzunə, həqumətin əz səzu qibi bakılırlar. Byna qərə o, Azərbajcan mənafəini müdafəə etməqdə çox ehtiyatlı olmaga məcburdur».

Bynyn üçün də «vaktılın zərajiti, Baqıda rys dilində, bila-förki-firkə və cərəjan bajragı altında (ja-ni bitərəfliq bajragı, altında M.K.) Azərbajcan cumhyiyyəti mənafəinə həsr edilən qəndəliq xusysi bir gəzetə nəzər etməq, məsələsini mejdana atırlar. By gəzetənin programına baksanız, həmin bitərəfliqdən nə qibi bir koky qəldijini qərərsiniz. «Istər Azərbajcan daxilində, istərsə Kafkasjanın sajir jerlərində, erməni əhalisi ilə müsəlmanlar arasında vake olan tokyzmallara ajid materjalları və ha belə Kafkaz müsəlman əhalisi üzərindəqi, erməni təcavuzlərinə ajid olan materjalları dərci». - «Vahid demokratik cəbhə» və «kosmopolitproletarjat» «əlejhinə mubarəzə».

Byrada məsələ turqlar və ermənilər arasında ədavət salan, işçiləri tə'kib edən bir talanç və kara qırıh gəzetəsi həkkündə oldygyny, hər bir sadə adamınlı belə anlaja bilməsi üçün, by iqi maddə də qifajət edər.

Həqumət, by qibi gəzetələrə maddi vəsijit byrağırdı. Gəzetə nəzər etməq üçün, qullu para lazımlı idi, işçi və joksyllarda isə by kədər para jok idi. Byrzyazja, əz istifadəsi üçün mətbəyat «azadlıqları» qonyllı bir syrətdə jol verir və əz mənafei üçün ancak kara qırıh gəzetələrinə jardım byrakır, işçiləri isə mətbəyatdan məhrym edirdi.

Lenin əbəs jerə jazmamızdır qı; «Proletar demokratjası, hər bir byrzya demokratjasından miljon dəfə artıq demokratidir; 3yra həquməti ən demokratik cumhyiyyətdən, miljon dəfə artıq demokratidir. («Proletar inkişabi və murtəd Kaytsqi»-Lenin)

«Byny jalınlız, ja byrzyazjanlın kanacaklı nəqəri, ja da sijsi cəhətcə tamamilə əlu təpədən dırnaga kədər byrzyazja-demokrat xurafatı ilə bəslənmis olyb, əzulu byrzya qıtabları, niln qəlqəsində əsil həjatı, qərməjən və beləliqlə əzunu, bilərəq byrzyazjanlın laqejii hali, na salmış olan adamlar qərməjə bilməz» (jenə orada, Lenin).

**Işçi siyasi** 1918-də byrzyazja və acentləri tərəfindən vyrylmış ağır jaralardan, işçi siyasi, duzəlməjə başladı. O, byrzyazjanlın jalınlız əz

imtiazları, üçün mubarəzə apardıqları və bınyan üçün də milli ziddijjəti ziiddətləndirdijini jəkin etdi. Proletarjat qərdü qi, jahınlıq butun millətlərin işçilərinin birləşməsi, ony istismardan, ziyliyndan və milli məh-qumijjətdən xılas edəcəkdir. 1919-uncı ilin may tə'tili qəstərdi qi, Bağılı proletarjatı, əz dushmanlarına karşılık kılınca kollanmaga hazırlıdır.

Kommunist firkəsinin, Aprel inqilabından bir az kabak olmuy, birinci umym Azərbajcan kyryltajında, artıq məlyim oldy qi, Bağılı proletarjatı, əz firkəsi vasitəsilə, bir çox kəzaları kavraja bilmis və əz rəhbərliji altında, mulqədarları, byrzyazja və kolçomakları, o mənəhys zylmyny jıkmak hazırlıqları duzəltmişdir. Əməqçi əhalinə dushmanı, olan Rəsylədə, Karabejoflar, Topçibazeflər və baxkaları, agzıla «vətən» və «istiklalijət» həkkində səjlənilən zırıñ-zırıñ sözlerin əsil mənasını, Azərbajcanın əməqçi təbəkələri anladı. Azərbajcan əməqçilərinin mənafəini satmak və əz ixtijar, imtiaz və kapitalları, saklamak üçün, musavat Azərbajcanı, başka millətlərin byrzyazjası ilə; Deniqin, inqiliz imperjalistləri, Turqijə syltanı, ilə hər durlu sijsi və iktisadi əla-kəjə qırıizardı.

1920-nçi ilin aprelində musavat Azərbajcanı, ojyncak bir ev, sabıñ qəpuju qibi patlajıb, dağıldı. Byrada nə toplar qyryldadı, nə tufənglər atıldı. Çunqu byrzyazja, əməqçiləri tələf etməq üçün, hazırlanmış

oldygı cəhənnəm silahları, əz sala bilmədi. By «ijitlər» işçi sunqulərini və inqilab bajragları, qərərər-qərməz, butun garət etdiqlərini də, əzlərilə barabar qəturməqlə, tarmar edilmiş məmləqəti, dağıdılmış qəntəri, talan edilmiş təsərrufatı, və ac əhalinə byrakıb kaçdırılar.

Ruəzvətxorlar və garətqərlər kompanjasını, kovmakla işçi və qəntililər, höquməti əz əllərinə aldılar, jaradıcılık işinə, jeni kollektif jəsañış təzqilinə basladılar. Azərbajcan rahiət nəfəs aldı.... Əsrlərdən bəri, məmləqətin bədəninə sarılmış zəncirlər, kəti syratdə kırıldı və xalk dinc əzə zury' edərəq, by vakta dəq qərulməməz jaradıcılık işlərini qənişlətdi.

### **Zyra höquməti**

Həkiki demokratiq höqu-mət olan Zyra höquməti, devlət işlərinə ən qəridə kalan işçi və qəntli təbəkələrini cəlb etdi. Devlət işlərini çinovníqlər, garətqərlər, byrzyazja zıjallar və ruəzvətxorların idarə etdiyi byrzyazja demokratiasına mukabil, Zyra demokratiası, devlət aparatının bazına, əzlərinin ən jaxsı devlət adamları, oldygı işçi və joksyl qəntililəri qecirdi. Byny subyt etməq üçün 26-uncı ilin rəkəmlərini qəturəlim: «26-uncı ildə cum-hyrijjət daxilində kejd edilən seçqicilərin mikdarı (5-inci kyryltajda höqumətin atçoty) 1.076.183 nəfər olyb, bynlardan seçqilərə qələnlərin mikdarı, 629.995 nəfər, jə'ni 60,2 fajız idi, halby qi, 25-inci ildə seçqicilərin jahınlıq 40 fajız kədəri iştiraq etmişdi.

Seçqilərdə istiraq edən seçqiçiləri, cins e'tibarılı təksim etdiqdə orta hesabla by nəticə alınırlar: qızılər 70,9 fajiz kadınlar 39,5 fajiz seçqilərə qəlmişlər.

Qənt zyra sədrlərinin, byralarda işləməqləri e'tibarılı birinci dəfə seçilmişlər:

1925-inci ildə	61,0	fajiz
1906- »	37,0	»

#### Iqinci dəfə seçilmişlər:

1925-inci ildə	19,8	fajiz
1926- »	31,0	»

Birinci dəfə seçilənlərin usquunuju, qənt zyraları iżində jeni qəntli kadroların cəlb edildijini qəstərir».

«Nihajət, 26-inci ildəqi qənt zyrası uzvlərinin ictimai tərqibi hakkında, rəkəmlər qəstərəlim. Qənt zyrası uzvlərinin umym mikdari, 42.803 dur. bynlardan varlı qəntlilər 1,567 nəfər—3,7 fajiz, az kuvvəli qəntlilər 19.820—46,3 fajiz iżçi hejvanı, olmajan qəntlilər 10.598—24,8 fajizi verqidən azad edilənlər—2.217—5,2 fajiz; iżçilər—1.371—3,2 fajiz; myzdyrlar 1.874—4,4 fajiz, kystar və sənətqarlar 919—2,1 fajiz; kyllykçylar və əməqçi zijahılar 4.437—10,3 fajiz.

Butun by rəkəmlər, bizə ajdıcısına qəstərir qi, devlat aparatının bazında joksyllar dyryr və ildənilə, devləti fəaliyyətə jeni iżçi qəntli təbəkələri cəlb olynyr. Nihajət, jykarlıda kejd edilən rəkəmlər bizə qəstərir qi, 3yra həquməti, devlət həyatına qeridə kalan turq kadınları, da cəlb etməq iżində, bəjuq na-

jilijjət kazanmışdır. Iżçi və qəntlilər həqumət bazında qəcməqlə, ilq əvvəl mədəni işləri qənişlətdilər, məqtəblərin və mədəni müəssəsələrin mikdarını artırıldılara, məqtəbləri, jenidən təzqil etdirər və onları iżçi və qəntlilərin ehtiyacına uyğunlaşdırıldılara. Musavatçılar əz zərəfsiz haqimijjətləri muddətində, Azərbajcanda məarif işlərini qənişlətməq üçün, ən qıçıq bir zərajit jaratmak fiqrinə belə duzmədilər. 3yra həquməti isə məqtəblərin mikdarını birə dərt artırırdı. İmdi mutəəllimlərin saji 150 minə çatdırılmışdır; bynların 60 fajizi turqlərdir. Halby qi, musavat həquməti devrində mutəəllimlərin sajı, quclə 40 minə çatırırdı, bynların jalınlıq 12 mini turq idi. Byndan baxka 3yra həquməti, by jakın qələcəqdə, umumi tədris üçün lazımi zəminə duzəltmişdir. By hazırlıqları, 3yra həquməti devrində 783 müəllim byrakılması, musavat devrində dagılımlı olan məqtəb binalarının hamısınları tə'mir edilib, kajdaja salınması, jeni məqtəblər, tiqilməsi, buun qəçmiş xan sarayılarının məqtəblərə verilməsi qəstərir. Byndan ilava nəzriyyat iżləri də qənişləmiş, iləriləmişdir: by sonuncu iqili jarılmərində 1800 təb' listəsindən artıck olmak üzrə, 266 muxtəlif ad ilə qıtəb çəkərmişdir. Sənət və pedagozi texnikymları vucyda qətirilmişdir. Ali məqtəblər tədrici və sistematiq bir syratdə turqləzdirilir.

Laqin hər bir qəsə mə'lymdyr qi, mədəniyyətin, elmin lazımi dərəcəjə juqsəlməsi üçün, məmləqəti və onun sənajəini əsasən jenidən kyrmak lazımdır.

Məmləqətimizin bəjuq mədəni səvijjəsini, jałılız mədəni səvijjə və savadlılıqın artması deyil, jeni sənajei kyrlyzyuna qəcməmiz dəxi qəstərir.

Təsərrufat cəbhəsində də, bəjuq muvəffəkijət və najilişlətlərimiz vardır. Qəçən il məhsylatımız aza-gıdaqlı kajda üzrə artıqlıdır. Pambık və çit sənajei 50 fajız, tənbəqi sənajei 57 fajız, yn ujudmə sənajei 14 fajız, balıq sənajei 57 fajız və iləx... Bynlarıın hamısı, istehsalatın səmərələşdirilməsi, texniqi ləvazimatın jaxzähləsməsi və artırılması, əməq məhsylardırıqlı jüqsəlməsi nəticəsində olmuyzdyr. Qənt təsərrufatlılıq təzqitləşdirilməsi, işi də, son dərəcə bəjuq addıqlılar ilə iləriləjir. By son illərdə, qəntlilərə, bir neçə juz traktor verilmişdir. 23-uncu ildə 519 ədəd toprak becərən alat, 24-uncu ildə 1721 ədəd, 25-inci ildə 5.564 ədəd verilmişdir; jenə 23-uncu ildə 68 ədəd jügəndəran təzqit, 24-uncu ildə 112 ədəd 25-inci ildə isə 219 ədəd verilmişdir, toxum təmizlə-jən təzqit: 23-uncu ildə 44 ədəd, 24-uncu ildə 99 ədəd, 25-inci ildə isə 399 ədəd verilmişdir, və iləx.... Jykarlıda qəstərilən rəkəmlər, qənt təsərrufatlılıqları nə qibi bir sur'atlə bərpa edildiyini qəstərir. Məmləqətin elektrikləşdiriməsi də, ejni sur'atlə qedir: Nyxa və Zyrnabad hidroelektirik stansjaları tiqilib, bitməq üzrədirlər: 80 min at kuvvəsində bəjuq bir hidrostansja inşası planı əldə mevcyddır qı, by Azərbaycan təsərrufatında olmazlıq təbəddulat jaradacaqdır.

Nihajət, əhalilərin kooperativləşdirilməsi dəxi, ejni sur'atlə iləriləjir. Kooperasiya məmləqətin iktisadi həyatında haqim bir rol ojnajıır və xususi ticarəti aradan kaldırırılr. İstə by elektrikləşdirilmə, təsərrufatın jenidən təzqili və əhalilərin kooperativləşdirilməsi əsa-sı üzərində, Azərbaycan javaz - javaz, addılm - addılm sosializmə dogry, jə'ni nə məhquymlyk, nə zylym və nə də istismar olacak sevinc və ızıklı, həjata dogry iləriləjir. Proletar diktatorlygy, insanları elə bir kollektif həjata dogry aparır qı, «devləti haqimijətin (Engels. Anti - Djyring) ictimai munasəbata muda-xələsi, qət - qədə hər bir səhədə artıq və luzymsyz bir əzəj olacak və ezu - əzunə aradan kalkacakdır. Byrada insanları idarə etməq işini, əzələrini idarə etməq və istehsal prosesini nizama salmak işi, əvəz edə-cəqdir. «Devlət ləgv» edilməjəcəq, o devlət əzu əlub qədəcəqdir».

«Mustəhsillərin azad və musavi birləzmələri əsası, üzərində, istehsalatın təzqil edəcəji cəmijjət, devlət təzqitləri, bir zaman lazımi jerinə, jə'ni tunc balta və cəhrə ilə jan-jana kədim əzələr myzesinə verəcəqdir» (Engels «Ajilənin mənəzəisi»).

Zyra həquməti də, həmin jazajıza çalıqlırlar; çünqu kommyunistlər, işçi sənəfları ən jakılın gajələri və mənafəti adına mubarəzə aparırlar və ejni zamanda by hərəqatlı qəlcəjini də müdafiə edirlər».

**Izçi və qəntli dyzmənmları xarici məm-**

**ləqətlərdə** Məmləqət xaricinə atlı-  
mlı olan musavatçı, və itti-  
hadçilər, əz Avropa agala-  
rılınlı mejxanalarında jerləzərəq, izçi və qəntllilərə  
alçakcasına kampanja aparırlar. Onlarınlı qərəcəjî  
başka bir iş də kalmamışdır. Əyra həqumətinin  
birinci ilində, devlət həjatı, daha jenicə kajdaja duz-  
məjə başladığı zaman, musavatçılar izçi və qəntli-  
lərə arkadan zərbə endirməjə çalıqlılar. Bəjlər və  
xanlar əz xajınlı kuvvələrini Qəncədə cəm'ləsdirdilər,  
mollalar və musavat zabitlərinin xidmətindən istifa-  
də edərəq əqsi-inkılاب usjanı, kaldırıldılardır. Korkak  
və kana həris bir jurtıcı hejvan, əzunun labuddən  
məhv olacaqlını qərduqdə, dyzmanı uzərinə atılır  
və ona heç olmasa bir zərəl jetirməjə çalıqlı... Musa-  
vatlınlı nijjəti də byna bəzəjirdi. Jazlık, korkak və  
əlumə məhqym olmuyz musavatçı, dişlərini kılçırdı-  
darak, joksyllar üzərinə atıldı... Əz sə'jlərinin mə-  
nasız oldygyny əvvəlcədən bilən avantjyrislər, izçi  
və qəntllilərin kanlınlı akıldır və əz barızmaz dyz-  
manlarından (izçi və qəntllilərdən) intikam almak  
istəjirdi. Əqsi-inkılab, əməqçilər tərəfindən lazımi  
mukabələ qorur. Dəjulmuş olan bəj, xaricajə kaç-  
mak və təhkir edilmiş zadəqan hissijati, əcnəbi  
jyrdalarında təsqin etməjə məcbyr kalmışdır. Onlara  
jalınlız «yzak sahillərdə» dişsiz qaftar itlər qibi hur-  
məqlə, əz zadəqan acıklarınlı, jalən və nəfrətlərini

izhar etməqdən başka bir cara kalmır, banqırlərin  
çərəji ilə qecinir və byna muqafat olaraq, alçak məc-  
myələr nəzər edib, olmajan əejlər, jalənlər və talan-  
çılık məkalələri dərc edirlər. By dəllailar xarici  
birza kantorlarında, topdan və pəraqəndə olaraq,  
Azərbajcan xalkınlı əmlaqını, sərvətlərini təqliif  
edir və nə kimi mətə olyrsa olsyn, Əyra Azərbajcanına  
mudaxələ edilməsi üçün çalışırlar.

Onlar, xarici imperjalistlərlə, daşnaklar, men-  
zəviqlər, və əg gvardyaçılarda sıklı əlakəjə qırıb, izçi  
və qəntllilərə karşı vahid cəbhə hazırlajır və by jol  
ilə əz kapitallarınlı, mulqlərini, jerlərini kajtarmak  
xəjalınlı bəsləjirler. Mollalara murtəcə'lərə, duqənçi-  
lərə və kolçomaklara istinad edərəq, onlar əhəlt arası-  
nda cirqin təzvikat aparır və duqənçilərdən, avan-  
tyristlərdən ibarət sy'-kəsd təzqilatları, vucyda qə-  
tirirlər.

Əyra həquməti jeni fabrika-zavodlar tiqirmi,  
Baqlı-Cylfa-dəmir jolyny axıra jetirirmi, qənt təsər-  
rufatını, juqsəldirmi, ali məqtəbləri turqləşdirirmi,  
hər bir məsələjə dair onlar fısıldanır bəhtanlar  
japır və «küzlə imperjalizm», ryslazdırma və iləx....  
hakkında jeni əfsanələr yjdyyryrlar. By xajınlar,  
hamisindən artıq Azərbajcanın əhjasından korkyrlar.  
Onlar elektrikləşdirməni, sənajeləşdirməni zəmm  
edir, jeni başlangıclarla karşı, avam əhalini, təzqil  
edirlər... Onlara başka Azərbajcan qərəqdir. Onlar

təcavuz, zylym və xanlık xudsəranəliji usyli-idarəsinə kajtarmak üçün can atırlar. Əhalinən cəhaləti, savadlılığı, daha artıq onları n urəjindəndir; çünqü Rəsyl zadələr, Karabəjeflar, Topçibazeflər jahılz cahil Azərbajcanda həqm surə bilirlər... Artıq qəcmisə kajitmak jokdyr. Xanlar, revzexanlar, mollalar və cəhalət Azərbajcanı artıq jokdyr. «Vətən» həkkündə zırın və atəzin nitklər sejməqlə «proletarjatı təfrîk etməq və onyn fiqrini byrzyazja fırıldaklarından yzaklaşıdırmaq» vaktları artıq qəcmisidir (Leninin sözləri XX cild, I hissə, 415--inci səhifə).

«Oktjabr»ün uumym bəzər dogrylygy, dumən məhquym olan qəntlinin belə kəlbiniñ ən dərinliqlərinə qırməqlə, by qun o artıq belini diqəltmiş, bazi-ni kaldırmış və əzələlərini məhqumlətmışdır. Polatdan təqulmuş arkaları, jenidən əjməq istəjənə jazıklar olsyn!

Inklabını, parlajıb tərk verən qunəzi, artıq heç bir zaman sənməjəcəkdir! Jeni Azərbajcan kar-dazlık və barabarlık təməli kyrylmışdır. O, əz qənc mubariz dəstələrini, Rysja proletarjatını, polad məfrəzlərilə birləşdirmiş və əməqçilərin xılastı, ygryndağı, bejnəlxalk mubarəzəjə qırmışdır. Azərbajcan əməqçiləri, proletar bajraqını juqsəqlərə kallırmakla, uumym bəzər həkikətini ən yzaklara jaya-cak və Zərk məhqymları, kəlbini alavlandırarak, onyn ogyllarınu, jeni həyat üçün ojadacakdır,

Proletarjat öz sevqili sosjalist vətoni—Azərbaj-canı, bəjuq qələcəjə dogry aparır; o zaman o, bəzərriyət dyzمانları, ilə olacak sonuncy kat'i mubarəzənin birinci dəstələrində dyrmak hakkını kazanacak və o zaman Azərbajcan ogylları cahan mədəniyyət və sənajei-nəfisə xəzinəsinə əz pajlarıni, verəcəqlərdir.

Belə bir Azərbajcanıñ jaradılması üçün də biz çalışmakdajık!

19<sup>67</sup>  
382